

**Azərbaycan Respublikasının 2008-ci il
dövlət büdcəsi haqqında**

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirləri 7 382 600,0 min manat, xərcləri 8 509 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 7 132 818,0 min manat, yerli gəlirləri 249 782,0 min manat və mərkəzləşdirilmiş xərcləri 7 604 657,9 min manat, yerli xərcləri 904 342,1 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

(min manatla)

Gəlirlərin mənbələri	Dövlət büdcəsinin gəlirləri
2.1. Fiziki şəxslərin gəlir vergisi	750 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi	2 280 000,0
2.3. Əlavə dəyər vergisi	1 725 000,0
2.3.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi	745 000,0
2.4. Aksiz	450 000,0
2.4.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz	85 000,0
2.5. Hüquqi şəxslərin əmlak vergisi	110 000,0
2.6. Hüquqi şəxslərin torpaq vergisi	30 000,0
2.7. Yol vergisi	29 500,0
2.7.1. xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi	3 500,0

2.8.	Mədən vergisi	137 000,0
2.9.	Sadələşdirilmiş vergi	63 000,0
2.10.	Gömrük rüsumları	266 500,0
2.11.	Dövlət rüsumu	52 000,0
2.12.	Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı	4 000,0
2.13.	Vergi olmayan sair gəlirlər	203 000,0
2.14.	Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar	3 500,0
2.15.	Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar	448,0
2.16.	Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər	26 496,0
2.17.	Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar	1 615,4
2.18.	Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər	4 000,0
2.19.	Dövlət Neft Fondundan daxilolmalar	1 100 000,0
2.20.	Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar	5 007,6
2.21.	Təkrar borc sazişləri üzrə daxilolmalar	3 333,0
2.22.	Aksiz markalarının satışından daxilolmalar	1 900,0
2.23.	Ciddi hesabat blanklarının satışından daxilolmalar	200,0
2.24.	Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar	126 100,0
2.25.	Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar	10 000,0

Maddə 3. Müəyyən edilsin ki, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

3.1.	Yol vergisi	29 500,0
3.2.	Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi	11 500,0

3.3.	İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər	50 000,0
3.4.	İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu	30 000,0
3.5.	Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu	3 500,0
3.6.	Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu	5 500,0

Maddə 4. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 30 faiz həcmində yığım müəyyən olunur.

Maddə 6. Xam neftin bir barelinin ixrac qiymətinin 50 ABŞ dollarından çox olan hissəsinə 75 faiz həcmində yığım müəyyən edilir.

Maddə 7. Bu Qanunun 5-ci maddəsi ilə müəyyən olunmuş yığım dövlət büdcəsinə, 6-cı maddəsi ilə müəyyən olunmuş yığım isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

Maddə 8. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayrılmalar hesabına formalaşır:

- | | | |
|------|---|------------|
| 8.1. | Bakı şəhəri üzrə gəlirlərdən («Avtomobil Yolları» Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) | 98,56 faiz |
| 8.2. | Aşağıdakı mənbələr üzrə daxilolmalardan: | |
| | Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılana başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, ciddi hesabat blanklarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, təkrar borc sazişləri üzrə daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən büdcə | |

təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun gəlirləri

100,0 faiz

Maddə 9. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

9.1. Bakı şəhəri üzrə "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədən kənar daxilolmalarından başqa gəlirlərin 1,44 faizi;

9.2. Digər şəhər və rayonlar üzrə ("Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) gəlirlərin 100 faizi.

Maddə 10. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.

Göstəricilər		Məbləğ (manatla)
10.1.	Ümumi dövlət xidmətləri	739.869.065,0
10.1.1.	qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri	252.013.737,0
10.1.2.	beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri	9.608.224,0
10.1.3.	elm xərcləri	64.024.088,0
10.1.4.	başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri	23.236.183,0
10.1.5.	dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər	195.086.833,0
10.1.6.	yerli (bələdiyyə) büdcələrə verilən dotasiya	3.500.000,0
10.1.7.	Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya	192.400.000,0
10.2.	Müdafiə	1.019.770.607,0
10.2.1.	müdafiə qüvvələri	939.631.161,0
10.2.2.	milli təhlükəsizlik	75.635.895,0
10.2.3.	müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar	2.686.870,0
10.2.4.	digər kateqoriyalara aid edilməyən xərclər	1.816.681,0
10.3.	Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq	492.147.140,0
10.3.1.	məhkəmə hakimiyyəti	36.821.142,0
10.3.2.	hüquq-mühafizə	417.562.682,0
10.3.3.	prokurorluq	37.245.019,0
10.3.4.	digər kateqoriyalara aid edilməyən xidmətlər	518.297,0
10.4.	Təhsil	973.687.902,0
10.4.1.	məktəbəqədər və ibtidai təhsil	71.536.355,0
10.4.2.	natamam və orta təhsil	575.898.377,0
10.4.3.	internat və xüsusi məktəblər	38.249.591,0
10.4.4.	texniki-peşə məktəbləri və liseylər	50.696.870,0
10.4.5.	ali təhsil	97.428.944,0
10.4.6.	təhsil sahəsində tətbiqi tədqiqatlar	3.641.355,0

Göstəricilər		Məbləğ (manatla)
10.4.7.	təhsil sahəsində digər xidmətlər	136.236.410,0
10.5.	Səhiyyə	330.354.297,0
10.5.1.	poliklinikalar və ambulatoriyalar	52.760.929,0
10.5.2.	xəstəxanalar	183.660.310,0
10.5.3.	səhiyyə sahəsində digər xidmətlər	6.585.464,0
10.5.4.	səhiyyə sahəsində tətbiqi tədqiqatlar	2.562.835,0
10.5.5.	səhiyyə sahəsinə aid edilən digər xidmətlər	84.784.759,0
10.6.	Sosial müdafiə və sosial təminat	742.652.470,0
10.6.1.	sosial müdafiə xərcləri	720.841.969,0
10.6.1.1.	Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)	350.000.000,0
10.6.2.	sosial təminat xərcləri	21.810.501,0
10.7.	Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət	128.687.659,0
10.7.1.	mədəniyyət və incəsənət sahəsində fəaliyyət	68.396.429,0
10.7.2.	radio, televiziya və nəşriyyat	36.578.899,0
10.7.3.	bədən tərbiyəsi, gənclər siyasəti və turizm	22.002.794,0
10.7.4.	digər kateqoriyalara aid edilməyən fəaliyyət	1.709.537,0
10.8.	Mənzil və kommunal təsərrüfatı	112.187.169,0
10.8.1.	mənzil təsərrüfatı	13.001.268,0
10.8.2.	kommunal təsərrüfatı	95.780.638,0
10.8.3.	su təsərrüfatı	3.054.066,0
10.8.4.	mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər	351.197,0
10.9.	Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi	267.322.635,0
10.9.1.	kənd təsərrüfatı	251.150.049,0
10.9.2.	meşə təsərrüfatı	7.969.556,0
10.9.3.	balıqçılıq və ovçuluq	1.682.581,0
10.9.4.	ətraf mühitin mühafizəsi	1.762.506,0
10.9.5.	hidrometeorologiya tədbirləri	4.757.943,0
10.10.	Sənaye, tikinti və faydalı qazıntılar	2.857.572.022,0
10.10.1.	tikinti	2.852.851.724,0
10.10.1.1.	dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)	2.841.000.000,0
10.10.2.	faydalı qazıntılar	4.720.298,0
10.11.	Nəqliyyat və rabitə	76.070.982,0
10.11.1.	nəqliyyat	75.954.289,0
10.11.2.	rabitə	116.693,0
10.12.	İqtisadi fəaliyyət	165.465.713,0
10.12.1.	iqtisadi və kommersiya fəaliyyəti	37.500.000,0
10.12.2.	iqtisadi fəaliyyətin digər sahələri	36.101.423,0
10.12.3.	çoxsahəli inkişaf layihələri	91.864.290,0

Göstəricilər		Məbləğ (manatla)
10.13.	Əsas bölmələrə aid edilməyən xidmətlər	603.212.339,0
10.13.1.	"Avtomobil Yolları" Məqsədli Bütçə Fondu	130.000.000,0
10.13.2.	ehtiyat fondları	316.659.536,0
10.13.2.1.	Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu	154.000.000,0
10.13.2.2.	Dövlət büdcəsinin Ehtiyat Fondu	162.659.536,0
10.13.3.	əsas bölmələrə aid edilməyən sair xərclər	156.552.803,0

Maddə 11. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərclərinin 4 734,0 mln. manatı cari xərclər, 3 691,1 mln. manatı əsaslı xərclər, 83,9 mln. manatı kreditlərə xidmətlə bağlı xərclərdir.

Maddə 12. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 13. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 5.000.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 245.849.705,0 manat, "Avtomobil Yolları" Məqsədli Bütçə Fonduna aid olan məbləğ 46.500.000,0 manat, yerli xərcləri 900.409.851,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 654.560.146,0 manat təsdiq edilsin.

Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədən kənar gəlirləri 3.932.281,0 manat, xərcləri 3.932.281,0 manat təsdiq edilsin.

(manatla)

№	Şəhər və rayonların adı	Gəlirlər			Xərclər	Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait
		Cəmi	o cümlədən			
			şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ	“Avtomobil Yolları” Məqsədli Bütçə Fonduna aid olan məbləğ		

Şəhərlər:

1.	Bakı	4 809 424 000	69 255 705	32 518 000	69 255 705	
2.	Əli Bayramlı	3 600 000	3 423 000	177 000	11 007 494	7 584 494
3.	Yevlax	3 428 000	3 105 400	322 600	14 465 701	11 360 301
4.	Gəncə	19 100 000	18 202 200	897 800	38 214 655	20 012 455
5.	Lənkəran	8 650 000	8 177 300	472 700	22 092 890	13 915 590
6.	Mingəçevir	3 742 000	3 482 300	259 700	17 198 576	13 716 276
7.	Naftalan	455 000	436 000	19 000	1 984 502	1 548 502
8.	Sumqayıt	18 000 000	17 028 700	971 300	43 653 356	26 624 656
9.	Xankəndi					
10.	Şəki	5 660 000	5 368 100	291 900	24 291 059	18 922 959

Rayonlar:

№	Şəhər və rayonların adı	Gəlirlər			Xərclər	Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait
		Cəmi	o cümlədən			
			şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ	“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ		
11.	Abşeron	11 400 000	6 475 000	4 925 000	13 569 523	7 094 523
12.	Ağdam	1 677 000	1 635 000	42 000	24 963 070	23 328 070
13.	Ağdaş	2 230 000	2 115 000	115 000	11 665 866	9 550 866
14.	Ağstafa	2 980 000	2 852 800	127 200	10 872 704	8 019 904
15.	Ağsu	1 280 000	1 182 900	97 100	8 819 279	7 636 379
16.	Ağcabədi	1 880 000	1 758 700	121 300	14 844 498	13 085 798
17.	Astara	2 290 000	2 189 400	100 600	11 471 895	9 282 495
18.	Balakən	1 960 000	1 823 400	136 600	10 061 292	8 237 892
19.	Beyləqan	1 650 000	1 566 100	83 900	10 860 047	9 293 947
20.	Bərdə	3 390 000	3 206 200	183 800	18 673 800	15 467 600
21.	Biləsuvar	2 000 000	1 916 300	83 700	9 648 662	7 732 362
22.	Qazax	2 530 000	2 371 800	158 200	12 759 722	10 387 922
23.	Qax	1 700 000	1 630 000	70 000	10 034 354	8 404 354
24.	Qəbələ	3 200 000	3 077 400	122 600	11 938 887	8 861 487
25.	Qobustan	896 000	860 100	35 900	4 978 146	4 118 046
26.	Quba	4 230 000	3 964 600	265 400	18 133 455	14 168 855
27.	Qubadlı	760 000	675 100	84 900	6 929 062	6 253 962
28.	Qusar	2 450 000	2 309 100	140 900	12 024 981	9 715 881
29.	Daşkəsən	1 670 000	1 613 500	56 500	7 823 061	6 209 561
30.	Dəvəçi	1 960 000	1 913 900	46 100	7 312 899	5 398 999
31.	Zaqatala	4 000 000	3 793 900	206 100	15 639 509	11 845 609
32.	Zəngilan	345 000	319 200	25 800	5 571 376	5 252 176
33.	Zərdab	1 290 000	1 238 900	51 100	7 680 992	6 442 092
34.	İmişli	2 616 000	2 522 300	93 700	12 144 570	9 622 270
35.	İsmayıllı	2 506 000	2 378 100	127 900	12 036 789	9 658 689
36.	Yardımlı	885 000	861 000	24 000	8 377 675	7 516 675
37.	Kəlbəcər	585 000	575 400	9 600	12 758 721	12 183 321
38.	Kürdəmir	2 710 000	2 565 100	144 900	11 683 565	9 118 465
39.	Gədəbəy	1 850 000	1 768 200	81 800	16 058 369	14 290 169
40.	Goranboy	2 530 000	2 406 700	123 300	16 552 605	14 145 905
41.	Göyçay	3 280 000	3 150 100	129 900	13 114 821	9 964 721
42.	Laçın	766 000	727 600	38 400	14 850 743	14 123 143
43.	Lerik	1 180 000	1 138 000	42 000	10 447 564	9 309 564
44.	Masallı	4 220 000	3 994 400	225 600	16 804 684	12 810 284
45.	Neftçala	2 090 000	2 008 100	81 900	10 136 676	8 128 576
46.	Oğuz	1 140 000	1 097 600	42 400	7 697 436	6 599 836
47.	Saatlı	2 730 000	2 682 700	47 300	11 060 065	8 377 365
48.	Sabirabad	3 630 000	3 499 700	130 300	16 407 883	12 908 183
49.	Salyan	3 520 000	3 363 000	157 000	16 112 297	12 749 297
50.	Samux	1 470 000	1 403 800	66 200	7 333 317	5 929 517
51.	Siyəzən	1 850 000	1 809 600	40 400	4 782 516	2 972 916
52.	Tərtər	1 370 000	1 316 300	53 700	9 249 668	7 933 368

№	Şəhər və rayonların adı	Gəlirlər			Xərclər	Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait
		Cəmi	o cümlədən			
			şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ	“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ		
53.	Tovuz	4 040 000	3 813 500	226 500	21 764 815	17 951 315
54.	Ucar	1 620 000	1 548 300	71 700	9 908 316	8 360 016
55.	Füzuli	1 435 000	1 369 700	65 300	17 214 504	15 844 804
56.	Xanlar	2 280 000	2 166 300	113 700	8 887 300	6 721 000
57.	Xaçmaz	4 850 000	4 485 600	364 400	18 292 625	13 807 025
58.	Xocavənd	263 000	241 800	21 200	3 196 609	2 954 809
59.	Xocalı	85 000	80 700	4 300	2 178 278	2 097 578
60.	Xızı	922 000	907 800	14 200	3 782 377	2 874 577
61.	Hacıqabul	1 885 000	1 796 400	88 600	7 003 431	5 207 031
62.	Cəbrayıl	410 000	366 800	43 200	9 109 702	8 742 902
63.	Cəlilabad	3 925 000	3 729 000	196 000	21 425 646	17 696 646
64.	Şamaxı	2 600 000	2 498 100	101 900	14 274 338	11 776 238
65.	Şəmkir	4 330 000	4 018 200	311 800	22 791 068	18 772 868
66.	Şuşa	600 000	592 800	7 200	4 529 860	3 937 060
Cəmi:		5 000 000 000	245 849 705	46 500 000	900 409 851	654 560 146

Maddə 14. Dövlət büdcəsindən veriləcək büdcə ssudasının həcmi 6 000,0 min manat təsdiq edilsin.

Maddə 15. Azərbaycan Respublikasının 2008-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin.

(manatla)

15.1.	Daxili dövlət borcu üzrə	21.001.925,0
15.1.1.	faiz ödənişləri	18.575.500,0
15.1.2.	əsas borc üzrə ödənişlər	2.426.425,0
15.2.	Xarici dövlət borcu üzrə	174.084.908,0
15.2.1.	faiz ödənişləri	93.640.380,0
15.2.2.	əsas borc üzrə ödənişlər	80.444.528,0

Maddə 16. Azərbaycan Respublikasının 2008-ci ildə daxili dövlət borclanma limitinin yuxarı həddi 500 000,0 min manat, xarici dövlət borclanma limitinin yuxarı həddi 2 400 000,0 min manat təsdiq edilsin.

Maddə 17. Büdcə daxilolmalarının vəziyyətindən asılı olmayaraq, əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunmuş xərc maddələridir.

Maddə 18. Əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri ilk növbədə, sonra isə gəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla, digər xərc maddələri üzrə nəzərdə tutulmuş xərclər maliyyələşdirilir.

Maddə 19. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 126 400,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi 2007-ci il 31 dekabr tarixinə vahid xəzinə hesabının qalığının bütün məbləği (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla), özəlləşdirmədən və dövlət istiqrazlarının satışından daxilolmalar hesabına həyata keçirilsin.

Maddə 20. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2008-ci il icmal büdcəsinin kəsiri 3 303 905,0 min manat məbləğində müəyyən edilsin.

Maddə 21. Azərbaycan Respublikasının 2008-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 10 181 978,0 min manat müəyyən edilsin.

Maddə 22. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “ _____ ” _____ 2007-ci il

№ _____